

Zəka VİLAYƏTOĞLU

KÜLQABI

Vahanın oğlu Stepan, qonşuları qoca Şaqeni boğub öldürməzdən öncə hər şeyi ölçüb-biçmişdi. Şaqenin evindən uğurlayacağı pulla özünə və ata-anasına yeni pasport alacağına ümidiydi. Yeni pasportlarda onların adları, milliyətləri dəyişdiriləcək və hər yerdə Azərbaycan vətəndaşı olan türklər kimi tanınacaqdır. Bu saxtakarlığa qol qoyacaq adamı da əvvəlcədən tapıb, onunla razılığa gəlmişdi. Həmin adam pasportları dəyişdirəcəyinə yüz faiz söz vermişdi. Təki istənilən məbləğ vaxtında çatdırılaydı. Bundan sonra hər şey Stepanın istədiyi kimi olacaqdı. Tezliklə bu məhəllədən köcüb, kimsənin tanımadığı başqa bir yerdə məskunlaşacaq, sərbəst gəzib-dolاشacaq, istədikləri kimi yaşayacaqdır. Gerisiylə onun işi yox idi; istəyir ermənilərlə türklər bir-birini qırıb çatsınlar, ya barışığa gəlsinlər... Başqa vaxt olsaydı, Stepan Şaqeni öldürməyə cürət etməz, belə bir fikrə də düşməzdı. Amma hadisələrin gedisi onu buna vadar edir, iş ləngidikcə səbri tamam tükənirdi. İndi əsl məqamı idи. Bir neçə gün sonra gec ola bilərdi

Bu qarışılıq, iki millət arasında ermənilərin saldığı nüfəq, dava-qırğın hələ ki başları qatmışdı. Elə bu da Şaqenin ölümünün, necə və kim tərəfindən törədilməsi məsələsini tamamilə başqa məcraya yönəldəcəkdir. Bütün günahlar qalacaqdı türklərin boynunda. Hami milli iğtişaş zəminində Şaqeni onlardan kiminsə qisas naminə qətlə yetirdiyini zənn edəcəkdir. Gur, dalğalı ağ saçlı, qızartdaq çöhrəli qoca Şaqen, bu məhəllədə tükənməkdə olan son ümidiylə yaşayan iki-üç ermənidən biri idid. On beş ildən çox idi, ikiotaqlı, birmərtəbəli evində tək yaşayırırdı. O biri ermənilər isə onunla həyət qonşusu olan qoca Vahan, arvadı və onların iyirmi beş yaşılı oğulları Stepan idi. Əvvəl on ailənin hamısı erməni idi. Bu ailələrdən bir



neçəsi Krasnodara, Gürcüstana, bir neçəsi də Ermənistana qaçmışdı. Sonda yalnız bu iki ailə qalmışdı. Onlar da çoxdan baş götürüb Bakıdan Ermənistana, ya da Rusiyaya qaçırdılar-amansız qocalıq və kasıbılıq olmasayıdı. Həm də bütün zamanlarda olduğu kimi, yenə də türkün ürəyiyumşağılığına, mərhəmətinə bel bağlayırdılar.

Oğlu Stepanın qoca Şaqeni öldürmək istəyindən Vahanın qətiyyən xəbəri yox idi. Olsaydı, bəlkə də, buna imkan verməzdı. Ən azı ona görə ki, Şaqen onlara həyan idi.

Şaqenin heç kimi yox idi. Amma yetərincə pulu, qızılı vardi. Uzun illər Bakıda zərgər işləmişdi. Cavanlığında hər nə qədər yeyib-içən, kef çəkən olmuşdusa da, qocalığı da unutmamışdı. İllərlə yiğmişdi və balaca sandıqçada üç kiloya yaxın qızılı, bankda pulu vardi. Aldığı təqaüdlə də dünənəcən normal dolanırdı. Son günlər qorxusundan təqaüdünü almağa gedə bilmirdi. Dörd aylıq təqaüdü yığılib fondda qalmışdı və çox güman, ünvanına çatmadıqından yenidən dövlət fonduna qaytarılmışdı.

Övladı yox idi Şaqqenin. Evlənməsinə baxmayaq, bu arzusu həyata keçməmişdi. Arvadı da bu yaxnlarda-erməni-türk davası başlar-başlamaz, altmış bir yaşında, qəfil ürək tutmasından ölmüşdü.

Həyətdəki boş erməni evlərini Ermənistan-dan qovulmuş türklər tutmuşdu. İnsafən, onlar bu qoca ermənilərə mərhəmət hissiylə yanaşır, dəyib-dolaşmırıldılar. Hətta Şaqqenə hörmətlə "Şahin dayı", Vahana da "Vahan dayı" deyə müraciət edirdilər. Hərdən Şaqqenə çay da süzür, yemək də verirdilər. Vahana nisbətən Şaqqenin üzündə bir işiq vardi. Bəlkə də, bu işiq min cür erməni fit-nələrinə, məhrumiyyətlərinə düşcar olmuş bu insanların ürəklərində coşub-kükərmək istəyən kini, nifrəti əridib yox edirdi. Ancaq Vahanla arvadının, oğulları Stepanın üzündə, gözlərində sanki bir şeytan dolaşır, onların əsl erməni olduğundan xəbər verirdi. İstər-istəməz yazıqlaşmış, hər an qorxu, dəhşət ifadə edən gözlərində, ümumi davranışlarında riyakarlığın, təhlükənin gizləndiyi duyulurdu.

Qoca Şaqqen yay gecəsi evinin girişində stul qoyub oturmuşdu. Girişdən solda isə dəmir ved-rəni ağızı üstə qoyub, üstünə süfrə salmışdı, onun da üstündə armudu stəkanda pürrəngi çay buglanırdı. Bir tərəfdə isə elektrik samovarı gözə dəyirdi. Könlü çay istəyəndə qoca Şaqqen əlləri əsə-əsə samovarı suyla doldurur, elə burdaca qaynamağa qoyurdu. Sonra da qapı ağızında oturub, çay içə-içə, siqaret çəkə-çəkə tükənməkdə olan ömrünün son günlərini yaşayırıdı.

Şaqqen əlləri əsə-əsə cibindən "Prima" siqareti çıxarıb müştüyə keçirdi. Yandırmazdan öncə astaca öskürüb, boğazının xıltını təmizlədi. Sonra müştüyü dodaqları arasına qoyub kibritle siqareti yandırmaq istədi. Əlləri çox əsdiyindən bir neçə kibrıt çöpü boşuna yanıb söndü. Növbəti kibriti yandırmağa cəhd eləyəndə qarşısında Stepanı gördü. Stepan cibindən alışqan çıxarıb, Şaqqenin siqaretini yandırdı. Şaqqen sinədolusu bir ullab vurub Stepana dedi:

- Keç, içəridən özünçün stul gətir.

Buna bəndmiş kimi Stepan içəri təpildi. Stul götürməzdən öncə otağın hər tərəfinə göz gəzdirdi. Şaqqenin pullarının, qızıllarının harda ola biləcəyini yəqinləşdirməyə çalışdı. Bayırda Şa-

qen xıltaxılt öskürəndə o dik atıldı. İçəridə ləngiməsilə qocanı şübhəyə salacağından ehtiyatlanıb, stulu qapdı və bayır çıxıb, Şaqqenlə yanaşı əyləşdi. Şaqqen gülümsəyib ona baxdı və dedi: - Mətbəxdən stəkan gətir, samovardan özünçün çay söz.

Stepan ikinci şansdan lazıminca bəhrələnməyə çalışdı və tez içəri-mətbəxə qaçıdı. Otaqlara təkrar göz gəzdirdi, əl atıb şkafi, pulların saxlandığını güman etdiyi daha bir neçə yeri eşəldi. Gecə evə hardan, necə girəcəyini düşündü. Pəncərədən girə bilməzdi. Pəncərənin yay günlərində gecə-gündüz açıq qalmasına baxmayaraq, dəmir barmaqlıqlar ona mane olacaqdı. Bəlkə, nəfəsliyin köməyi ilə nəsə etmək olardı. Yoox... Qapı arxadan kılıdlı olsa, nəfəslik işə yaramaz. Sonuncu variant qapının açarını əldə etmək idi. Bu fikirlə də açıq qapının açar yerinə baxdı. Üç ədəd açardan biri açar yerinə keçirilmişdi, digər iki ehtiyat açar isə dəmir həlqədən sallanırdı. Stepan, Şaqqenin qulaqlarının ağır eşitməsindən arxayı olub açarları qapıdan çıxartdı. Çətinlik çəkmədən birini dəmir həlqədən ayırdı və qalan ikisini cəld yerinə taxdı. Sonra heç nə olmayıb-mış kimi mətbəxdən stəkan-nəlbəki götürüb Şaqqenin yanına qayıtdı.

- Çay söz özünə, - Şaqqen nəzakətlə dedi. Stepan özünə çay süzdü. Sonra Şaqqenlə yanaşı əyləşib, oğrun-oğrun onun hülqumu çıxmış arıq boğazına baxdı. Ürəyindən keçirdi: "Hər şey asan olacaq. Bununku bir an məsələsidir. Azacıq boğazını sixib buraxsam, o dünyalıq olacaq!.. Amma gərək çalışam, barmaqlarımın izi qalmasın!.. Yoox, yastıqdan yaxşısı yoxdur. Ağızına basıb, yarımdəqiqə saxlasam, canı çıxacaq!.."

- Ağlın nə kəsir, bizə dəyib-dolaşacaqlar?! - Şaqqen ehtiyatla soruşdu. Bəlkə də, ehtiyatla soruşmazdı. Ermənistan-dan qovulan türklərin erməni dilini yaxşı bilmələri (onlar hərdən Şaqqenlə bu dildə danışındılar) onu ehtiyatlı olmağa vadardı edirdi.

- Vəziyyət çox pisdir. İnanmiram, bizi burdan salamat buraxsınlar. Hara, necə, kimin yanına gedəcəyimizi də bilmirik. Kimin pulu, adamı vardi, canını vaxtında qurtardı... Şaqqen dayı, sənindəmi pulun yoxdur?.. Bəlkə, yardım edəsən, biz də aradan çıxaq?! - Stepan Şaqqendən söz almaq istədi.

- Puul?.. Eeeeh! Pul nə gəzir, ay oğul... Düzünü deyim, pulum var,ancaq bankdadır. Özü də otuz minə yaxın pulum var. Ancaq gedib götürməyə qorxuram. Gedərəm, erməni olduğumu bilincə, vurub öldürər, qanımı batırılar. Üstəlik də, adama deyərlər, ay dişa, Azərbaycanda sənin yurdun-yuvan, vətənin var ki, pulun da ola?.. Onsuz da indən sonra o pullar mənə lazım deyil. Oğul yox, qız yox. Özüm də beş-on gün sizə qonağam. Daha nə cür oləcəyimin də mənimçün fərqi yoxdur. Türkələr öldürməsə belə, yaxın vaxtlarda oləcəyəm, gün kimi aydır mənə! Sən desən də, deməsən də, bunu mən bilirom! Ona görə də əziyyət çəkib harasa qaçmaq fikrində deyiləm. Elə bilirsən, Ermənistana qaçmaqla ordakı ermənilər bizim üzümüzə xoş baxacaqlar?.. Yادında qalsın, oğul, biz, insanlar tərəfindən tutulmuş canavar kimiyik, onların əllərindən bir vaxt qaçıb meşəyə gedəsi olsaq, bütün canavarlar bizə kəc baxacaq, bizi gözümçixdiya salacaqlar, çünkü bizə insan əli dəyib. Bəli, bizim taleyimiz həmin canavarın taleyi... Əslinə qalsa, biz çoxdan türkləşmiş ermənilərik. Qaçib Ermənistandaki ermənilərə uyğunlaşanacan min cür töhmətlə qarşılaşacağıq... Mən burda-Bakıda doğuldum, burda böyüdüm, burda qocaldım. Bilirəm ki, burdan ayrıldığım gün mütləq ürəyim partlayacaq. Gec, ya tez, elə burda-mənə doğma olan Bakıda ölsəm, yaxşıdır.

- Ufff! Ağcaqanad dişlədi ayağımı!.. Axx, sənin... burda nə qədər ağcaqanad varmış? - Stepan ağcaqanad dişləmiş ayağını qasımağa başladı.

- Hiiy? - Şaqen eşitmədi.
- Ağcaqanad dişlədi məni, - Stepan təkrarladı.
- Məni dişləmir.
- Səni dişləməz dəə. Səndə qan qalıb ki? Sən iliklərinə qədər qupquru qurumusan! - Stepan astadan dilləndi.
- Nə deyirsəəən?
- Heeç, deyirəm, ağcaqanad məni haldan saldı.
- Həəə. Zibillik yaxınlıqdadır, yəqin, ordan uçub gəlir! - Şaqen dedi.
- Şaqen dayı, biz burdan çıxb getmək istəyirik. Xəbər var ki, yaxın günlərdə Bakıdakı bütün erməniləri, zor-xoş qovacaqlar. Getmək istəməyənləri öldürəcəklər. Doğrusu, biz sənə görə qalmışiq. Nə deyirsən?

- Yoox. Mən heç yana gedən deyiləm. Gözləyirəm.

- Nəyi? Gəlib səni öldürmələrini gözləyirsən?
- Hə. Onu gözləyirəm... Bir şeyi unutma, oğul.
- Nəyi?
- Türkün mərdliyini və mərhəmətini!
- İnanmiram.

- İnan. Onlar məni öldürməzlər. Öldürsələr belə, qorxacaq nəyim var ki? Bir quru candır, hərdən nəfəsi təngiyir, qaralar, boğulur... öhööhööhööö... görürsəəən? - Şaqen uzun-uzadı və gücsüz halda öskürdü, haldan düşdü, bir udum çaydan sonra özünə gəldi.

- Gec-tez hamımızın axırına çıxacaqlar! - Stepan dedi.

- Vahan nə deyir?
- Onlar da sən deyəni deyirlər. Heç yana getmək istəmirlər. Deyirlər: sən çıx get Rusiya-ya. Cavansan, bizə baxma, biz ömrümüzü yaşa-mışıq.

- Düz deyirlər!
- Axı mən onları atıb gedə bilmərəm!
- Gedərsən. Hamı belə deyir. Amma zaman gəlir, hamı dediyini eləmir, dediyi kimi olmur. Sən də eləcə. Çıx get! Cavansan, get, vaxtında başına bir çarə qıl.

- Gedim deyirsəəən?
- Get! Getsən, yaxşıdır!
- Şaqen dayı, gecələr tək yatmaqdan qorxmursaaan?

- Nədən qorxmalıyam?
- Hər şeydən, hər kəsdən. Lap elə türklər-dən!.. Qorxmursan, gecənin birində gəlib səni öldürərlər?!
- Dedim axı, qorxacaq nəyim var ki?
- Mən qorxuram, Şaqen dayı. Yaşamaq istəyirəm. Qorxuram, türklər, gecənin birində basqın edib, məhv edələr hamımızı!.. Yoxdur, zəhir-mara qalmış pulum yoxdur ki, baş götürüb aradan çıxam. Ən azı özümə tapançadan-zaddan alardım, təhlükə-filan olsa, özümü müdafiə edim.

- Gördüün?.. Deyirəm dəəə, ata-ana boş şeydir, əsas adamın öz canıdır. Pulun olsa, qacarsan Rusiyaya. Bir rus qızını da qoltuğuna vurub, gecə-gündüz kef çəkərsən, türkün qorxusundan gecələr yuxuların haram olmaz! O zaman atan-anan, heç bu qoca Şaqen də düşməz yadına... Nə qədər pul lazımidır sənə?

– Mincə manat olsa, yetər! – Stepan fərəhlə bildirdi. Düşündü ki, Şaqaq ona min manat versə, o, Şaqaqı öldürmək fikrini başından çıxarar. Birdən xatırladı ki, pasportları dəyişdirəcək adamlı razılışdılaları kimi, üç min manat təkcə bu iş üçün lazımdır.

– Nə qədəər? – Şaqaq yaxşı eşitmədi və bu da Stepanı təzədən ümidişdirdi. Bu dəfə səhvini düzəltdi:

– Üç min manat! – dedi.

– Üç min?! Az məbləğ deyil!.. Eeeeh! İndi bu məbləğ mənimcün də əlçatmazdır! – Şaqaq yalandan köks ötürdü. Əslində isə döşəmənin altında gizlətdiyi çamadanda on beş min manat pulu vardi.

– Bəlkə, bankdakı hesabından...

– Yox. Bu mümkün deyil. Onsuz da o pulu bizi verməzlər. Özün ağıllı oglansan, bir düşün dəə!..

– Düz deyirsən!.. Yaxşı, mən getdim. Gecdir, gedim yatım. Ürəyim istədi, dedim bir Şaqaq dəyiya baş çəkim.

– Çox sağ ol, Allah səni unutmasın!-Şaqaq gülümşədi və ardınca boğazına yiğilmiş hisli-pashlı xilti təmizləyib, böyründəki zibil qabına tüpürdü.

Stepan gecəyarısı həyətdə gəzinməyə başladı. Həyət sakinləri ikinci yuxunu yatırdılar. O, əminlik üçün saymazyana həyətin ortasıyla keçib, küçəyə çıxdı. Küçə qapısından oğrunca bütün evlərin qapısına göz yetirdi. Kiminsə oyaq ola biləcəyindən ehtiyat edirdi. Sonra sıqaret yandırdı; tüstüylə həyəcanını boğmaq, süstləşdirmək istəyirdi. Son qullabı vurub təzədən həyətə girdi və ehtiyatlı addımlarla Şaqaqın evinə yaxınlaşdı. Şaqaqın evinin girişində gecələr səhərəcən elektrik lampası yanındı. Bu işiq Stepana çox mane olurdu. İşıqda kiminsə gözlərinə görünəcəyindən ehtiyat edirdi. Az sonra özündə cəsarət tapıb buna da bir əncam çəkdi. Vaxt itirmədən əl uzadıb lampanı burdu və söndürdü. Qaranlıq bir kuncə çəkilib, ətrafdan – içəridən hənerti gəlib-gəlmədiyini bilmək istədi. Sakitlik idi. Ehmalca Şaqaqın evinin açıq qalmış, dəmir barmaqlıqlı pəncərəsinə yaxınlaşdı. Qocanın yatıb-yatmadığını bilmək istəyirdi. Dinşədi. İçəridən Şaqaqın zəif xorultu səsi gəlirdi. Bu, Stepanı ürəkləndirdi. Təzədən qapı-

ya yaxınlaşdı. Oğurladığı açarı cibindən çıxarıb qapıya saldı, ehmalca sağa burmaq istədi. Açıq sağa burulmadı. Açıq səhv götürdüyü zənn edib düşkünləşdi. Təkrar yoxlamağa qərar verdi. Bu dəfə, xoşbəxtlikdən açar sağa çox rahat buruldu və qapı açıldı. Qapını azacıq aralayıb içəri girdi, eyni ehmallıqla da arxasında örtdü. Nəfəsini içinə çəkib gözləri qaranlığa alışanacan qapı arxasında dayandı. Şaqaq daha xoruldamır, sakitsakit yatırdı. Arada astadan zarımağa başladı. Görünür, qocalıqdan canında baş qaldırmış giztilərlə, ağrılar onu yuxuda da rahatsız edirdi.

Stepan həyəcanlıydı. İrəli atılıb Şaqaqı öldürməyə hələ ki cürət etmirdi. Bir azdan Şaqaq yenə xoruldamağa başlayanda o, özünə gəldi. Artıq gözləri də qaranlığa alışmışdı. Küncdəki çarpayının üstünə gözünə dəyən yastığı bir anda qapdı və Şaqaqın çarpayısına yaxınlaşdı. Vaxt itirmədən, aqcaqanad öldürürülmüş kimi, yastığı Şaqaqın ağızına basdı. Anı olaraq yastığın altında boğuq və zəif səs eşidildi. Cəmisi yarımdəqiqə sonra o səs tamam kəsildi. Buna baxmayaraq, Stepan yastığı Şaqaqın ağızında iki-üç dəqiqə saxladı. Onun ölüyünə tam əmin olduqdan sonra pəncərəni içəridən bağladı, pərdələri çəkdi. Bayırdan içərini kimsənin görə bilməyəcəyinə əmin olduqdan sonra otaqların işığını yandırdı. Axtarışa başladı. Otağın altını üstünə əvvirdi. Ümidlə, həyəcanla axtardıqlarını tapa bilməyəndə əsəbiləşdi, Şaqaqı nahaqdan öldürdüyü üçün öz-özünü danladı, it kimi peşman oldu. Amma ümidiñi üzəmədi, döşəmədəki xalını sürüyüb qəzəblə bir kuncə atdı. Bu an döşəmədəki kiçik qapı dəydi gözünə. Qapının ağızında xırda kilid vardi. Bir xeyli əlləşdikdən sonra kilidi qopara bildi. Taxta qapını açdı. Qarşısında bir metr dərinliyində quyuya oxşar bir yarıq açıldı. Orda ilk gözünə dəyən qara bir çamadan oldu. Xəzinə tapmış adam sevinci ilə bir an duruxub qaldı. Tez də daxili səfərbərliklə güc verib çamadanı ordan çıxardı. Ancaq çamadan onun düşündüyü kimi ağır deyildi. Stepan çamadanı açmazdan öncə xatırladı ki, qapını kilidləməyib. Tez qapını kilidlədi. Arxa otağa çəkilib sevincək çamadanı açdı. Rus yüzlüklerini, əlliliklərini görünçə az qaldı ki, ağlı başından uçsun. Bir az da eşələyib içərisi qızılla dolu sandıqçanı da tapdı. Bu dəfə lap çox sevindi. Özünü ələ almağa

çalışdı. Ağlının başından uçmaması üçün sanki Şaqenin otağının pəncərələri kimi beyninin hər künc-bucağını qapatmağa, “pərdələrini” çəkməyə cəhd etdi. Çamadanın ağızını bərk-bərk bağlayıb, otağın işqlarını söndürdü. Ehtiyatla pəncərəyə yaxınlaşıb, pərdə arxasından ala-qaranlıq həyətə göz gəzdirdi, qulaq verdi. Bir səs-səmir eşidilməyincə çamadanla birgə otaqdan çıxdı. Çıxarkən qapını da kilidləməyi unutmadı. Sonra gecəykən ata-anasını da götürüb qaçıdı, küçəyə çıxaraq, taksi saxlatdı. Taksiyə əyləşince, “Sabunçu qəsəbəsinə sür!” – dedi. Qoca Vahanla arvadı təşviş, qorxu içində ehtiyatla ondan nə baş verdiyini soruşalar da, o, şəhadət barmağını dodaqlarına dayayıb, onlara susmaq işaretisi verdi...

* * *

Səhər Şaqen gözə dəymədi. O biri gün də. Düz üçüncü günün axşamı onun öldürüldüyü xəbəri yayıldı. Bakının qızmar yayının istisi olmasaydı, bəlkə də, Şaqenin öldüründən on gün sonra xəbər tutacaqdılar. Ancaq meyitin kəskin qoxusu həmin günün axşamı həyəti başına götürdü. İlk anda heç kəs Şaqenin öldüründən şübhələnmədi. Hami elə bildi, hardasa yaxın künc-bucaqda it-pişik, siçan-sičovul ölüb. Çox axtardılar, bir şey tapa bilmədilər. Arada Şaqenin ölə biləcəyini ehtimal edənlər də oldu və bu ehtimalla da onun yaşadığı evin qapısını taqqıldatdılar, amma qapı bağlı olduğundan çox da dərinə getmədilər. Üçüncü gün isə həyəti ağuşuna almış meyit qoxusu çox dözlüməz oldu. Sonra kimsə dedi: “Güman ki, Şaqen ölüb?.. Üç gündür, gözə dəymir!” Bu, hamının ağlına batdı. Yaxınlaşış pəncərədən içəri baxdılar, bir şey görə bilmədilər. Şaqeni səslədilər, cavab gəlmədi. Erməni Vahanı, Stepanı aradılar, onlar da gözə dəymirdilər. Sonra məlum oldu ki, Vahangil üç gün əvvəl həmişəlik harasa çıxbı gediblər. Meyit qoxusu açıq-aşkar Şaqenin evindən gəlirdi. Son anda həyət sakınları polisə xəbər verdilər və polis gəlib qapını sindirdiğdən sonra, həqiqətən, Şaqenin öldürüldüyü məlum oldu. Onun meyitini ölü maşınınə qoyub morqa apardılar. Hadisənin gerisindən həyət sakınlarının heç bir xəbəri olmadı. Polis bir müddət cina-yətkarı axtardısa da, onu tezliklə tapa bilmədi. Sonrakı qanlı-qadəli hadisələr isə bu hadisəni tamamilə unutdurdu.

* * *

O gecə Stepan ata-anasıyla birgə Sabunçuda, əvvəlcədən kirayələdiyi mənzilə siğindi. Mənzil sahibi qoca rus qarısı idi. Bir neçə gün sonra da o, özləri üçün təzə pasport aldı. Vahanın pasportunda yazılmışdı: “Aydəmirov Vahid Ziyad-xan oğlu”. Anası Haykanuşun adı, soyadı dəyişdirilərək, “Aydəmirova Məleykə Məhəmməd qızı”, Stepanın pasportunda isə, “Avanesyan Stepan Vahan oğlu” əvəzinə “Aydəmirov Sübhan Vahid oğlu” yazılmışdı. Bu sənədləri yerli satqınların, xainlərin vasitəsilə əldə edən Stepan-Sübhan tezliklə Bakının Sabunçu qəsəbəsində iki otaqlı, fərdi həyətyanı sahəsi olan geniş mənzil alaraq, ata-anasını da ora köçürüdü. Bura elə bir yer idi ki, yaxınlıqda qonum-qonşu yox idi. Olsayıdı da, qorxu sovuşmuşdu. Ən əsası, onlar “Türk” idilər və türk dilini türklərdən heç də pis bilmirdilər. İki il sonra vəziyyət daha da gərginləşdi. Ermənilərin Xocalı şəhərində gecəykən qadın, uşaqlar, cavan, qoca demədən, əllərinə keçən türkləri güllələməsi, süngüylə dəlik-deşik etməsi xəbəri sürətlə hər yana yayılmağa başladı.

Bunun ardınca bir neçə Azərbaycan rayonu ard-arda ermənilər tərəfindən işgal olundu. Burda da qatlılar, qırğınılar, talanlar başlandı. Bir-birinin ardınca yayılan qara xəbərlər Bakıda əməlli-başlı çaxnaşma yaratdı. Türklər şəhərdə gizlənmiş ermənilərin axtarışına başladılar. Bakıda adlarını, milliyyətini dəyişdirmiş ermənilərin axtarılması xəbəri Stepangilin qulağına çatlığı gündən onlar gecələri səksəkəli yatdılar. Sonda ata-anasının məsləhətiylə Stepan Rusiyaya getməli oldu. Məqsədləri o idi ki, o gedib Rusiyanın şəhərlərindən birində ev alsın və sonra ata-anasını da həmişəlik öz yanına aparsın. Ən pis halda isə qoca Vahanla qoca arvadı öldürülə bilərdilər, amma vaxtında qaçsa, Stepana xətər toxunmazdı. Stepan Rusiyaya getdiyi gündən unutdu hər şeyi. Şaqenin qızıları, pulları onun ağlını yerindən oynatmışdı. Günləri eyş-işrətlə keçir, bar-kafe sahibləri onun pullarıyla varlanırdılar. Gündə bir rus qızıyla kef çəkən Stepanın yadına ev almaq düşmürdü. Ən yaxşı otellərdə ən gözəl rus qızlarıyla əylənməkdən doymur, kafelərdə striptiz oynayan qızların açıq sinələrinə, döşlərinin arasına şax yüzük əskinazları tax-

maqdandan həzz alırıldı. İçki, qumar, narkomaniya Stepana qucaq açmışdı. Burda – Moskvada yaxınları arasında, artıq Tuz Sübhan kimi ad çıxarımışdı. Oturub-durduğu adamların da əksəriyyəti Azərbaycan türkləri idi. Onlar Stepanın türklüyüünə inanır, onu türk kimi, Sübhan kimi qəbul edirdilər. Dostları arasında ermənilər də az deyildi. Amma onlara qətiyyən özünü erməni olduğunu bildirmirdi. Bir sözlə, bədbəxt Şaqenin pulları hesabına kef çəkirdi. Bir gün hər şey tükəndi. Pullarını qumarda uduzdu. Ciblərində qəpik-quruş qalmışdı. Başını stola dayayıb, qolları arasına aldı. Ağlamaqdan özünü zorla saxladı. İçindən bir səs hayqırıb gəlirdi: "Yoxdur, yoxdur daha... yoxdur, heç nəyim qalmadı, heç nəyiim!.." deyib qışqırmaqdan, yumruğunu qəzəblə stola çırpmaqdan özünü zorla saxlayırdı. Bu an kimsə saçlarını nəvazişlə qarışdırıldı: "Saşa, Saşa... Özünü üzəmə, qalx gedək!.. Gedək, bizdə gecələyərik!.." Stepan-Sübhan başını qaldırdı, şişib qızarmış, qan çanağına dönmüş gözlərini başı üstündə dayanıb mərhəmətlə ona baxan qadına zillədi. Dikəldi, qadının əlini tutub üzünə sürtdü: – Sən məni atmadın, hə?

- Niyə atmaliyam?
- Axi indi mən heç kiməm!.. Heç nəyim qalmadı, heç nəyim!..
- Ürəyin ki qalib... Saşa, mən səni çox sevirəm! Sən mənim Şaşamsan! – qadın nəvazişlə dilləndi.
- Məni sevirsən, hə?
- Əlbəttə!.. Qalx gedək bizə. Bizdə yaşayaçıq. Evimizdə rahatlıqdır. Atamla məndən savayı bizdə kimsə yaşıamır. O da gah evdə olur, gah da harasa çıxıb gedir. Onun da öz adamları, öz dünyası var. Pulu olanda içir, gəlir evin bir küncünə sərilib yatır. Bizimlə heç bir işi olmayıacaq, Saşa.

Bu, rus qızı Lyuba idi. Bir həftə önce tanış olmuşdular. On yeddi yaşı vardı. Stepana qurban vermişdi özünü. Bu bir həftə ərzində bir-birinə çox bağlanmışdılar. Günləri, gecələri kafe-barlarda, gəzintilərdə keçirdi. Bir az əvvəl kazinoya da birlikdə gəlmışdilər. Bir tərəfdə əyləşib Stepanın qumar oynamasını aralıdan seyr etmişdi Lyuba. O uduzanda, hər nə qədər təsirlənsə də, özlüyündə Stepana dayaq olmağa qərar vermişdi.

Lyuba on yaşından atasıyla yaşayırırdı. Anası səkkiz il əvvəl imkanlı bir gürcüyə qosulub get-

miş, onları atmışdı. Bəlkə də, getməyə haqqı vardı. Çünkü Lyubanın atasından bir kişilik görməmişdi. Lyubanın "təməlini qoyduğu" gündən sonra bir ər kimi ona nə vaxt yaxınlaşlığı, öpüb-oxşadığı məlum deyildi. Günləri sərxoşluqla keçirdi. Yalnız pulu qurtaranda ayıq olurdu Dima. Anası başqa ərə gedəndən sonra elə bil atası Dima, həqiqətən, ayılmışdı və başa düşmüşdü ki, işləmək, pul qazanıb qızını yaşatmaq lazımdır. O, tikintidə işləyirdi. Əlli beş yaşındaykən yetmiş yaşlı günü keçmiş qocaya oxşayırdı.

Stepanın onlara gəlişini və sonrakı günlərdə onlarla birgə yaşamasını Dima adı bir hal kimi qəbul etdi. İki kiçik, təmirsiz otaqlardan birində o, digərində də Stepanla Lyuba yaşamağa başladılar. Otaqların divar kağızları çoxdan saralıb köhnəlmışdı. İçəridəki avadanlıqlar: divan-kreslo, televizor, stol-stul-hər şey köhnəlib, az qala, sıradan çıxmışdı. Amma Lyubanın təravəti, gözəlliyi bunların hamısını ört-basdır edirdi.

Lyuba təmizkar, səliqəli qadın idi. Bu üzdən də köhnə, baxımsız əksər rus evləri kimi, bu ev üfunət qoxumurdu. Üstəlik, pəncərə önündə səliqəylə sıralanmış gül dibçəkləri, dibçəklərdə damı qayğıyla bəslənmiş yaraşıqlı gullər otağın havasını çox təmiz saxlayırdı...

* * *

Sonuncu pullarını uduzduqdan sonra Stepanın yadına düşdü ki, o, Rusiyaya ev almağa, ata-anasını da çəkib öz yanına gətirmək üçün yer-yurd düzəltməyə gəlmişdi. Amma iş işdən keçmiş, aradan altı ilə yaxın vaxt ötmüşdü. Hələ, bəlkə də, ata-anasını Bakıda türklər çoxdan öldürmüdürlər. Amma yox, atasının kimliyini belə asanlıqla doğru-dürüst müəyyənləşdirə bilməzdilər. Sonda Stepan öz-özünə təsəlli verdi: "Əşı, lap öldürsünlər! Onsuz da atamgilin qatarı çoxdan gedib..." Şaqenin son sözlərini xatırladı: "Türklər öldürməsə belə, bilirəm ki, yaxın vaxtlarda öləcəyəm. Sən desən də, deməsən də, bunu mən bilirəm. Ona görə də əziyyət çəkib harasa qaçmaq fikrində deyiləm". Daxilən inandı ki, türklər onun əldən düşmüş ata-anasına toxunmazlar, toxunsalar belə, onsuz da ömürlərini yaşamış bu qocalar çoxdan olmuş kimiyilər.

Stepan ciblərini eşələdi. Cibində son qəpik-quruşları qalmışdı. Hərdən uduzduğu pulları tə-

zədən geri qaytarmaq eşqiylə alışb-yansa da, bu qəpik-quruşla qumar oynamağın mümkün-süzlüğünü anlayıb düşkünləşirdi. Bu miskin, dərixdırıcı halında Lyubanın ona nə qədər gərək və dayaq olduğunu anlayıb sevinir, Allaha dua edirdi. Bir neçə gün fikirləşib, pulsuzluqdan ya-xa qurtarmaq üçün yollar aradıqdan sonra oğurluq, cibgirlik etməyə qərar verdi. Həmin gün xəlvət bir küçədə son dəbdə geyinib-bəzənmiş bir qadının çantasını çıxnindən dartib qopardı, güllə kimi qaçıdı və gözdən itdi. Daldalanıb izi itirdikdən sonra çantanı açdı. İçərisindən qadına məxsus əşyalar çıxdı. Onları qəzəblə bir tərəfə tulla-yıb, yenə də çantanı eşənlədi. Bu dəfə axtardığını tapdı. Bu, qiymətli, yaraşıqlı bir portmanat idi. Həyəcanla, ümidlə açıb içinə baxdı. Portmanatda iki yüz dollar və səkkiz min də rus pulu vardı. Bir az da eşəldikdən sonra qiyməti təxminən üç yüz dollar olan qızıl boyunbağı tapdı. Onları da ciblərində gizlədib, heç nə olmayıbmış kimi yoluna düzəldi. Həmin gün axşam yenidən kazino ya-yollandı. Kazinoda onun gəlişini çoxdan gözləyirdilər. Çox çəkmədən oyun başlandı. Oyunun ilk mərhələsində Stepanın bəxti gətirdi. Az məbləğlə oyuna girsə də, xeyli pul uddu. Get gedə həvəsləndi. Oyun əməlli-başlı qızışmışdı. Məbləğ get-gedə artırdı. Əlinə pul gəldikcə Stepan bir az da qızışır, məbləği daha da artırırdı. Aradan üç saatə yaxın vaxt ötmüşdü. Hərdən ududuğu pulların bir qismini təzədən uduzmasına baxmayaraq, əlində beş min dollar dəyərində pul vardı. Son anda bərk yorulduğunu və qazanlığı pulları bir an içərisində yenidən uduza biləcəyini erməni genindən gələn biciklkə hiss etdiyindən oyunu dayandırdı. Kazinodan çıxıb Lyubanın görüşünə tələsdi. Onu da özüylə götürüb şəhərin mərkəzindəki disko-barə yollandı... Geçə evə sərxoş qayıtdılar.

Lyubanın atası Dima öz otağında büzüşüb yatmışdı. Səs-küyə oyandı. Biləndə ki “kürəkəni” hər cür yemək-içmək alıb gətirib, çıçayı çırtladi. Stepanın təklifindən sonra yatağından qalxıb süfrəyə yaxınlaşdı. Amma Stepan ondan iyən-diyindən imkan vermədi, Dima onlarla bir stol ətrafında əyləşsin. Çay stəkanını araqla ağızına can doldurdu və bir neçə dilim kolbasa ilə birgə ona uzatdı. Dima bunları göydə qapdı və yemək-dən əvvəl arağın yarısını birnəfəsə acgözlükə

başına çəkdi. Sonra əlini uzadıb süfrədən duzlu xiyar götürmək istəyəndə Stepan çəmkirdi: “Dayan!.. Mən verərəm!” – dedi və Dimaya əlini süfrəyə toxundurmağa imkan vermədi.

Lyuba özündə deyildi. Çox içmişdi. Stepanın təkidiylə onun süzdüyü araqdan bir udum içib divana çökdü və an içərisində lampa kimi söndü. O qədər sərxoş idi ki, ətinə kəssən, xəbəri olmazdı. Saçları bir-birinə qarışmışdı. Ağappaq sinəsi, yumru, bərk döşlərindən biri düymələri açılmış köynəyinin yaxasından pırtlayıb çıxmışdı və sanki budaqdan yetkin, dadlı, sulu, bir meyvə sallanırdı. Dizdən yuxariyacan açıq geydiyi yubkası isə onun aralanmış ayaqlarının arasını örtmək, gizlətmək üçün yetərincə uzun deyildi. Əslində Stepan da, Lyubanın atası Dima da Lyubanın hanı vəziyyətdə olmasının fərqində deyildilər. Dima acgözlükə araq içir, kolbasa yeyirdi, Stepan da ayağını bir-birinin üstə aşırıb siqaret çəkirdi. Siqaretinə son qullabı vurub, hərdən maraqla ona baxan Dimadan soruşdu: “Çəkirsəən?”

Dima müticəsinə boyun əydi, yazıq-yazıq gülüməsədi və “pis olmaz” – dedi. Stepan onu yanına çağırıldı. Dima yaxınlaşan kimi kişinin ciyindən aşağı basdı:

– Başını aşağı əy!-dedi. Dima onun neyləmək istədiyinin fərqiñə varmadan müticəsinə başını aşağı əyən kimi əlindəki odlu siqareti qəddarcasına Dimanın keçəl başının düz ortasına basıb söndürdü. Dima vaysındı, ofuldandı. Bir anda yanıq ət qoxusu otağa yayıldı. İtaətə alışmış Dima az sonra heç nə olmayıbmış kimi cinqirini da çıxarmadı və Stepandan aldığı siqareti damağına qoyub odladı, sanki bununla da bütün göynərtilərini unutmuş oldu...

Stepan hər şeyi bilərkədən edirdi. Sərxoş olmasına baxmayaraq, nə etdiyini yaxşı bilirdi. Bütün vasitələrdən istifadə edib, ruslarda türklərə qarşı nifrət oyatmayı qarşısına məqsəd qoymuşdu. Şaxta azərbaycanlı pasportu, Azərbaycandan olması buna əsas verirdi. O, yaxşı bilirdi, burda – Rusiyada hər nə qələt etsə, ruslara hər nə qədər pislik etsə, hamısı Azərbaycan və türk adına yazılıcaq. Bununla da, ruslarda və Dimanın özündə türk millətinə əbədi, sönməyən bir nifrət oyadacağına əmin idi. Bu istəklə də o, sonrakı günlərdə də bədbəxt Dimanın yağılı, siğallı keçəl başını bilərkədən külqabıya döndərmişdi.

Deyəsən, Dima da buna alışmışdı və elə belə də olmamış kimi Stepanın hərəkətlərinə etiraz etmirdi. Qızı başının ortasına nə olduğunu soruşanda da “bir şey deyil, tikintidə yaralanıb” deməklə onu yola verir, əslində Stepandan it kimi qorxduğundan olanları gizli saxlayırdı.

Stepan son zamanlar bir quldur dəstəsinə qoşulmuşdu. Mağazaları, kafe-barları talayır, adamların yolunu kəsir, gecələr qətllər, qırğınlar törədir, sərvət toplayırdılar. Bu səbəbdən də bəzən bir neçə gün yoxa çıxır, Lyubadan ayrı düşürdü. Bu günlərdə Lyuba da öz gəzintisindən, kefindən qalmırdı... Amma Dima Stepansız darıxdı. Darıxmaq deyəndə ki, alib gətirdiyi içkilərdən, siqaretdən ötrü arzulayırdı Stepanı.

İki gün sonra Stepan evə yenə sərxoş gəldi. Dima üçün araş, pivə, qurudulmuş balıq və kolbası almağı da unutmamışdı. Lyuba evdə yox idi. Allah bilir, yenə harda, kiminlə əylənir, yeyib-içib, yatırıdı. Stepan üçün bu, elə də maraqlı deyildi. Başlıcası, yatmağa, daldalanmağa yeri vardi. Ona görə də Lyubani bu barədə sorğu-suala tutub incitmək, özündən uzaqlaşdırmaq istəmirdi. Stepan yenə də Dimaya arağı çay stəkanında süzdü. İnadla təkid etdi ki, arağı birnəfəsə içsin. O qədər qızışdırıb, həvəsləndirdi, Dima şirə döndü və tərəddüd etmədən arağı birnəfəsə başına çəkdi. Sonra bir neçə saniyə nəfəs ala bilmədi, səsi çıxmadı. Handan-hana özünə gəldi və Stepanın, gülə-gülə ona uzatdığı xiyar turşusunu göydə qapdı.

Dima keflənmişdi. Ara-sıra nəsə demək, danışmaq istəsə də, sözlər ağızından tökülib-itir, yoluna azmiş sərxoş sürücünün maşını kimi uçuruma yuvarlanıb “qəzaya” uğrayırdı. Stepan da kefli olmasına baxmayaraq, özünə araq sözür, Dimaya yoldaşlıq edirdi. O, bir azdan həmişəkittək stuldan qalxıb, külqabını, siqareti götürərək, kresloda əyləşdi. Yenə də ayağını ayağının üstə aşırıdı siqaret çəkməyə başladı və yenə də son qullabı vurar-vurmaz Dimaya baxıb soruşdu:

– Çəkirsəən?

Dima başıyla “hə” işaretisi verdi və Stepanın ani əl hərəkətiylə, təlim görmüş it kimi yaxınlaşıb, onun dizləri önündə yerə əyildi, təklif-zad gözləmədən keçəl başını Stepanın qarşısına tutdu. Bir anda başının yağı çizildədi və həmişə olduğu kimi yenə də otağa yanıq ət qoxusu yayıldı.

Stepan bu qoxudan ləzzət almış kimi havanı dərin-dərin qoxladı:

– Oxxaaaay! Ləzzətli kabab qoxusu gəlir eeee! – dedi və kresloya yayxanıb qəşşə elədi. Elə bil onun bu son sözləri və qəhqəhəsi Dimanı ayıltdı, itməkdə olan insanlıq heysiyyətini, qürürunu, mənliyini ona qaytardı. Bir anda Dimanın içində bir qəzəb, kin, nifrət dalğası qopub təlatümə gəldi və çox atıb-tutduqdan sonra, axır ki, onu insanlıq sahilinə çıxartdı. Dima son gücünü toplayıb, yanıq-yanıq, dağ-dağ olmuş başının ağrısını, göynərtisini içində boğdu, yatmaq bəhanəsilə öz otağına keçdi. Bir qədər gözlədi. Pərdə arxasından Stepanı izlədi. Çox keçmədən Stepan kreslodaca mürgüləməyə, xoruldamağa başladı. Dima ehtiyat üçün həmişə çarpayısının altında saxladığı ağızı ovxarlı əl baltasını götürüb, ehtiyatla Stepana yaxınlaşdı. İçindəki qəzəb, nifrət hissi ona ilahi bir güc, aşıq-sayıqlıq bəxş etmişdi. Tikintidəki ağır iş, zəhmət də əzələlərini lazıminca bərkitmişdi. İradəsi zəif, özü ağciyər olsa da, qolları güclü idi. Amma bu dəfə qorxaqlığın daşını atmışdı. Bəlkə, elə buna görə də baltanı çox sərrast tutmuşdu və lazımı hədəfə hansı güclə endirəcəyi də bəlli idi. Stepan xorna çəkirdi. Olsun ki, ölüm yuxusu görürdü və ya çox ehtimal, keçəl başını külqabıya döndərdiyi Dimanı yenə də alçaltmaqla həzz alırdı. Amma Dima buna imkan vermədi. Bu dəfə o, Stepanın həyatını həmin siqaret kötükləri kimi onun öz başında söndürdü. Var gücüylə endirdiyi balta bir anda Stepanın başını iki yerə parçaladı. Onun beyin qatığı Dimanın nəzərində bir anlıq, külqabındaki bomboz siqaret külünə bənzədi. Sonra, heç nə olmayıbmış kimi, Dima baltanı döşəməyə tulla-yıb, süfrədəki butulkadan özünə araq süzdü. Bu dəfə lap həvəslə və qorxmadan, çəkinmədən çay stəkanını araqla doldurdu, əlinə götürüb, içmədən öncə ani olaraq, Stepanın paralanmış başına baxdı. İkrahla meyitə tübürdü: “Tfu, y... tvayo mat” deyib, yenə də birnəfəsə arağı başına çəkdi. Ardinca da duzlu turşu xiyarı ağızına atıb çeynədi. Sonra səntirləyərək, öz otağına keçdi və yalnız bu zaman hiss etdi ki, bərk kefidir. Ayaq üstə heç cür dayana bilmirdi. Heç nəyi görmür, heç nəyi xatırlamırırdı. Elə beləcə duruş gətirə bilməyib tirtap çarpayısına sərildi və o dəqiqə də ölüm yuxusuna getdi...